

DƏNİN KEYFİYYƏTİ

UOT 633.112.1:631.524.83

SUVARMADAN ASIL OLARAQ BƏRK BUĞDA SORTLARININ MƏHSULDARLIĞI VƏ DƏNİNİN KEYFIYYƏT GÖSTƏRİCİLƏRİNİN MÜQAYISƏLİ XÜSUSİYYƏTLƏRİ

S.İ.HÜSEYNOV^{1*}, S.M.MƏMMƏDOVA^{1,2}

¹Əkinçilik Elmi-Tədqiqat İstututu, AZ1098, Sovxoz № 2, Pirşağı q.s., Bakı, Azərbaycan
seyfullahuseynov1955@gmail.com

²AMEA Genetik Ehtiyatlar İstututu, AZ1106, Azadlıq pr., 155, Bakı, Azərbaycan

COMPARATIVE FEATURES OF PRODUCTIVITY AND GRAIN QUALITY INDICATORS OF DURUM WHEAT VARIETIES DEPENDING ON IRRIGATION

S.I.HÜSEYNOV¹, S.M.MAMMADOVA^{1,2}

¹Research Institute of Crop Husbandry; seyfullahuseynov1955@gmail.com

²Genetic Resources Institute of ANAS

In the article is discussed results of investigation dedicated to study of an importance of the protein content in evaluation of technological properties of 8 local durum wheat varieties. Productivity of the studied durum wheat varieties was varied between 51.7-72.1 s/ha in the optimal irrigation option (3 irrigations during vegetation period) and between 33.6-55.9 s/ha in the non-irrigated variant. The protein content of the grain of studied durum wheat varieties in the optimal irrigation option was varied between 8.9-11.2% and in the non-irrigated variant was varied between 10.4-12.4%. Also, in the optimal irrigation variant for all varieties, the content of gluten and vitreousness decreased, and in the non-irrigated variant, the amount of these indicators increased. At the studied durum wheat varieties, in the optimal irrigation variant, the vitreousness of the grain was varied between 24.0-98.0%, and in the non-irrigated variant, this indicator varied between 26.0-100.0%. Correlations between productivity and some structural components of the yield and grain quality indicators were also determined. Studies have shown that in durum wheat varieties, there is a reliable direct relationship between the weight of grain per spike and 1000 grain weight, $r=0.721$. Also, in the optimal irrigation and non-irrigated variants, the protein content of the grain in durum wheat varieties is inversely proportional to the number weight $r=-0.421$ and $r=-0.488$ of grains per spike, as well as the 1000 grain weight. Direct relationship between gluten and protein content and virtuousness have determined. Widely use of Garagilchig 2, Yugur, Shiraslan 23, Alinja 84 and Tertar varieties in creation of high-quality durum wheat genotypes by purposeful breeding works for arid regions is expedient.

Aşar sözlər: bərk buğda, sort, dən, züləd, dənin keyfiyyəti, məhsuldarlıq, kleykovina

Ключевые слова: твердая пшеница, сорт, зерно, белок, качество зерна, урожайность, клейковина

Keywords: durum wheat, variety, grain, protein, grain quality, productivity, gluten

GİRİŞ

Buğda dəninin texnoloji keyfiyyət göstəriciləri, həmçinin dənin fiziki xüsusiyyətlərinin parametrləri, genetik, fiziki və fizioloji, bioloji amillər kompleksindən asıldır. Riskli əkinçilikdə, ekstremal hava şəraitində, buğda dəni keyfiyyətinin yaxşılaşdırılması probleminə həsr edilmiş bir çox tədqiqat işləri aparılmışdır [3; 4; 8; 10]. Yüksek un çıxımı və çoraklığına keyfiyyətinə malik, ekstremal hava şəraitinə döztümlü yüksək keyfiyyəti ya yüksəkməsəldər buğda sortlarının yaradılması və yetişdirilməsi seleksiyaçıların arasında duran an başlıca problemlərdən biridir [5; 6].

Ölkəmizin artmaqdə olan əhalisinin züləli maddələrə olan tələbatını ödəmək üçün dəni bitkilərdə züləlin miqdarının artırılması hazırkı dövrə alımlar sırasında duran həlli ilə daha da çatışlaşan böyük vəzifələrdən biridir.

Respublikamızın buğda əkilən torpaq sahələri bir-birindən əsaslı fərqlənən suvarma və müxtəlif quraqlıq tiplərinə aid olan arazilərdər. Ona görə də həmin torpaqların ümumi strukturunu və bitkiyə lazım olan qida elementlərinin miqdarı əsaslı dərcədə fərqlənlər.

Bu məqsədə də belə torpaq tipləri və onlardakı bitkiyə lazım olan qida elementlərinə uyğunlaşa bilən, xərci mühitin biotik və abiotik təsirlərinə davam götərən, hər bir bölgə üçün bütün fizioloji, biokimyavi göstəriciləri yüksək olan, yüksək məhsulun təminatını verən və "ideal buğda" modelinin testlərinə cavab verən müxtəlif növ bərk buğda sortları yaradılıb əsilməklə [1], respublikamızda əhalinin yüksək və keyfiyyətli dən məhsuluna olan tələbatını ödəmək olar [6]. Buğda bitkisinin quraqlığa davamlılıq göstəricilərindən onasası birinci və ikinci kök sisteminin yaxşı inkişaf etməsi, onların torpağın dərinliyinə getməsi və əsas kökün torpaqdakı, qida elementlərini daha çox mənimşəməsi üçün yaxşı saxalanmasıdır [9; 14]. Bəzi tədqiqatçılar apardıqları təcrübələrdən, belə natiçəyə gəlmüşlər ki, yüksək məhsuldar buğda sortlarının donında yüksək miqdarda züləli maddələrin toplanması üçün becərişən torpaqlarda azotlu gübərlər çatışır [7; 9].

Ümumiyyətlə aparılan elmi tədqiqatlar əsasında respublikamızın demək olar ki, hər bir bölgə üçün quraqlıq, səxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək keyfiyyətli və yüksək məhsuldar bərk buğda sortlarının yaradılması və fermer təsərrüfatlarında tətbiqi sahəsində çox işlər görülsə də, halalıq o sortlar əhalinin artmaqdə olan tələbatını tam ödəmir.

Uzun illər aparılan tədqiqatların natiçəsi və müxtəlif tədqiqatçıların [18] aldıqları elmi natiçələrdən məlum olmuşdur ki, orta məhsuldarlıq 35,0-40,0 s/ha arasında olan buğda bitkisinin xəstəliklərə tutulması dən məhsulun potensial imkanlarının 5-7 s/ha aşağı düşməsinə səbəb olur. Respublikamızda aparılan torpaq islahatları natiçəsində çoxlu miqdarda kiçik fermer təsərrüfatları yaradılmışdır. Həmin fermer təsərrüfatlarında maddi texniki bazanın zəif olması, yüksək ixtisaslı agronomların olmaması, mütləqəqi becərmə texnologiyalarının tətbiq imkanlarının çox aşağı olması, üzvi və mineral gübərlərin, xəstəlik və zərərvericilərə qarşı görülmələk tədbirlərin tətbiqi

imkanlarının məhdudluğu nəticəsində becərilən taxil bitkilərinin məhsuldarlığı, dən keyfiyyəti və xüsusi ilə də çörək bişirən keyfiyyəti xeyli aşağı düşür.

Aparılmış tədqiqatın əsas məqsədi respublikamızın malik olduğu müxtalif torpaq-iqlim şəraitində akımlı bərk buğda sortlarında keyfiyyəti və yüksək dən məhsulunun əmələ gəlmə xüsusiyyətlərinin öyrənilməsi ilə məqsədöñülu seleksiya prosesində, yeni yüksək məhsuldar ya keyfiyyətli, şaxtaya və qurqaşa davamlı bərk buğda sortlarının alınması üçün seleksiyaçılarla tövsiyalar verilməsi olmuşdur.

MATERIAL VƏ METODLAR

Qarşıya qoyulan məqsədin həyata keçirilməsi üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron yarımqişa təcrübə təsərrüfatında (YTT) 2017-2019-cu illərdə tədqiqat işi aparılmışdır.

Abşeron YTT Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir və ərazidə yayılmış boz-qonur torpaqlar asas mənbə olmaqla, əsas qida maddələri və atmosfer çöküntüləri ilə zəif təmin olunmuşdur [11].

Təcrübənin aparıldığı illərdə havanın ortaillik temperaturu 14,4-15,0°C arasında dayişmiş və orta şoxillik göstəricilərdən 0,4-1,0°C yüksək olmuşdur (cədvəl 1).

Cədvəl 1

Tədqiqat illərində Abşeron rayonunun əsas meteoroloji göstəriciləri

Aylar	I	II	III	IV	V	VI	VII	X	XI	XII	Orta
Atmosfer çöküntüləri (mm)											
Orta çoxılık											
2018	33,7	62,1	24,2	11,0	4,6	1,6	2,7	8,5	33,9	49,5	436,1
2019	26,8	37,6	43,7	15,3	7,7	0,4	0,0	2,4	79,3	39,8	391,4
Havanın orta aylıq temperaturu (°C)											
Orta çoxılık											
2018	4,7	6,4	8,2	12,5	20,6	24,4	29,6	17,9	11,0	7,8	15,0
2019	6,5	5,8	8,0	12,1	20,3	27,0	26,6	18,3	10,8	8,7	14,4
Buludluğunu orta aylıq miqdəri (bal)											
2018	7,5	8,4	8,2	6,0	5,0	4,0	5,3	6,3	8,5	8,1	6,73
2019	5,0	8,0	7,0	4,0	5,1	4,0	2,0	3,0	6,0	6,3	5,14
Günəşli günlərin uzunluğu (saat)											
2018	83,3	67,2	102,7	208,7	299,7	283,3	300,0	165,1	50,9	86,6	154,8
2019	141,9	59,4	115,6	189,6	275,4	345,9	349,5	221,7	108,8	84,4	189,2

2018-ci vegetasiya ilində, payızın əvvəlində yağıntı olmamış sonu isə yağıntılı (0,00-33,9 mm), havanın temperaturu sərin (22,9-11,0°C), qışlı mülayim (7,80-5,80°C), yazı isə orta yağıntılı (24,2-6,0 mm) olmuşdur. 2019-cu vegetasiya ilinin payızı isə (20,3-79,3 mm) yağıntılı, qışlı mülayim (8,70-6,5°C), yazı yağıntılı (43,7-7,7 mm) keçərək ümumilikdə orta çoxillikdən keşkin forqlanmamışdır.

SUVARMADAN ASIL OLARAQ BƏRK BUĞDA SORTLARININ MƏHSULDARLIĞI VƏ DÖNİNİ...

Seleksiya tədqiqatlarında tarla təcrübələrinin qoyulması metodikasına [2] uyğun olaraq bəyənəlxalq seleksiya mərkəzləri CIMMYT və ICARDA-dan introduksiya edilən buğda genofondundan seçilmiş və hibridlaşdırma yolu ilə yaradılmış 8 yerli bərk buğda sortları iki - (I) optimall suvarma və (II) suvarılmayan variantda, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron YTT-da akımlı, keyfiyyət göstəricilərinə görə seleksiya prosesində istifadəsinə tövsiyə etmək üçün xastalık və zararvericilərə davamlılığı nəzərə alınmaqla məhsuldarlığı və dənin keyfiyyət göstəriciləri öyrənilmişdir.

Dəndə azotun miqdəri Kjeltek™8200 FOSS firmasının istehsalı olan "Auto Distillation Unit" cihazının köməkli ilə modifikasiya olunmuş Keldal mikrometodu ilə təyin olunmuşdur. Azotun qiymətini zülalə çevirmək üçün Nx5,7 əmsalından istifadə olunmuşdur [13].

Şəxşəvarılık dənin eminə kəsiyində müşəvvarı və yarımşəvvarı dənlərin miqdəri nazara alınmaqla, kleykovinanın miqdarı axar səllə yuxarıraq nişanışın və kəşvi xəmirindən ayırmalı, kleykovinanın deformasiya indeksi isə (KDİ) İDK-1 cihazının köməkli ilə təyin olunmuşdur [12].

Yerli bərk buğda sortlarının məhsuldarlığı və məhsulun bəzi struktur elementləri ilə dənin keyfiyyət göstəriciləri arasında korrelativ əlaqə SPSS 16.1 programı vasitəsi ilə müəyyən edilmişdir.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Otraf mühit müxtəlifliyinin buğda keyfiyyətinə təsirini qiymətləndirmək üçün çoxsaylı tədqiqatlar aparılmış, dəndə zülal miqdəri və digar keyfiyyət xüsusiyyətlərinin əksəriyyətinin becərəmə zonası və iqlim dayışıklılıkları kimi otraf mühit faktorlarının təsirinə moruz qaldığı müəyyən edilmişdir [19; 21; 22; 23].

G × M qarşılıqlı təsiri kimi bugdanın keyfiyyət xüsusiyyətlərini yaxşı ifadə etməsi üçün alverişli hədəf bölgələrdə əkin, buğda keyfiyyətinə shəhəriyyətli dərəcədə təsir etdiyindən buğda sortlarının dənində zülalın sintezi və digar proseslər, otraf mühit dayışıklılıklarına reaksiya göstərir və müəyyən sortlarda dən keyfiyyəti artır [16; 17].

Eynilə, genotip seçimini da hədəflənən region mühitində istanilan keyfiyyəti nail olmaq üçün çox vacibdir. Buğda keyfiyyətinin genotipdən asılı bir xüsusiyyət olmasına baxmayaraq otraf mühit dayışıklılıkları buğda dəni zülalının toplanmasına mühüm təsir göstərir. Ümumiyyətlə, orta yüksək temperatur, müvafiq torpaq nömrəli (yağış və suvarma) və kifayət qədər günəş radiasiyası bugdanın keyfiyyətini artırır. Torpağın fizioloji və kimyəvi xüsusiyyətləri, coğrafi en dairəsi daxil olmaqla bəzi ekoloji amillər dən bugda keyfiyyətinə təsir göstərə bilir [15; 20].

Tədqiqat zamanı alınan nəticələrin bugda sortlarının məhsuldarlığına, sünbülin struktur elementlərinə və dəndə zülali maddələrin əmələ gəlməsinə müxəlif biotik və abiotik amillərin təsiri

zamanı gedən proseslərin öyrənilməsi və məqsədöñlü seleksiya yolu ilə yeni yüksək məhsuldar, yüksək keyfiyyəti, saxtaya və quraqlığa davamlı sortların yaradılması üçün tətbiq olunacağının nəzərə alaraq müxtolif bərk buğda sortlarında məhsuldarlığı və danın keyfiyyət göstəriciləri təyin edilmişdir.

Tədqiq olunan bərk buğda sortlarının məhsuldarlığı optimallı suvarma variantında 2017-2018-ci vegetasiya ilində 53,0-67,7 s/ha, 2018-2019-cu vegetasiya ilində 50,3-76,5 s/ha, suvarılmayan variantda isə uyğun olaraq 32,5-58,0 s/ha və 34,7-53,7 s/ha arasında dayışmışdır.

Zülalalar buğda dəni ununun texnoloji və reoloji xüsusiyyətlərini tənzimləyən ən vacib komponent olub, son məhsulun keyfiyyəti ilə sıx əlaqəlidir [24].

Bərk buğda sortlarının dənində optimallı suvarma variantında zülalın miqdarı 2018-ci ildə 9,80-12,9%, 2019-cu ildə 8,91-11,2%, suvarılmayan variantda isə uyğun olaraq 10,2-14,3% və 10,4-12,4 % arasında dayışmışdır (cədvəl 2). Hər iki il üzrə optimallı suvarma variantında zülalın miqdardına görə isə yüksək qiymət uyğun olaraq Tərtər (12,9%), Əlinca-84 (12,7%), Şirəslan-23 (11,2%) və Barəkatlı-95 (10,4%) sortlarında, anəşağı qiymət isə Şərq (9,80%), Qaraqılıç-2 (2018-də 11,0%) və Qaraqılıç-2 (2019-də 8,91%), Vüqar (9,14%) sortlarında, suvarılmayan variantda isə uyğun olaraq 2018-ci il üzrə isə yüksək qiymət Vüqar (14,3%), Əlinca-84 (13,8%), 2019-cu il üzrə Şərq (12,4%), Qırmızı buğda (11,6%) sortlarında on aşağı göstərici isə 2018-ci il üzrə Şərq (10,2%) və Qırmızı buğda (11,9%), 2019-cu il üzrə isə Vüqar (10,4%) və Barəkatlı-95 (10,4%) sortlarında qeyd olunmuşdur. Cədvəl 2-dən görüldüyü kimi bərk buğda sortlarında optimallı suvarma variantında hər iki il üçün hektardan zülal çıxımı 5,35-7,98s/ha, suvarılmayan variantda isə uyğun olaraq 4,28-6,35s/ha olmuşdur ki, bu da sortların potensial göstəricisindən aşağıdır.

Ədəbiyyat məlumatlarına əsasən son illərdə seleksiya yolu ilə alınan yeni yüksək məhsuldar payızlıq buğda sortlarının dənində zülalın və buna görə də kleykovinanın miqdardında bir qədər azalma müşahidə olunur ki, bu da həm aqrəkoloji şəraitin pisləşməsi, həm də müasir yarıcırdan buğda sortlarının yerli şəraitə alışma dayışıklığı və məhsul indeksinin artması ilə əlaqədardır [15]. Bu nüatalar bizim tədqiqatın nüataları ilə oxşardır.

Cədvəl 1-dən görüldüyü kimi 2019-cu ildə bitkilərin əsas inkişaf dövrünün təsadüf etdiyi mart, aprel və may aylarında orta aylıq yağıntının miqdarı 47,3-7,7 mm arasında dayışmış və 2018-ci ilin müvafiq aylarından 24,2-4,60 mm yüksək olmuşdur. 2018-ci ilin fevral, mart, aprel və may aylarında orta aylıq temperatur 6,40-20,6°C təşkil edərək 2019-ci ilin müvafiq aylarından 5,80-20,3°C yüksək olmuşdur ki, bu da 2018-ci ildə bərk buğda sortlarının dan keyfiyyəti göstəricilərinin, 2019-cu ildəki göstəricilərdən yüksək olmasına səbəb olmuşdur.

SUVARMADAN ASILİ OLARAQ BƏRK BUĞDA SORTLARININ MƏHSULDARLIĞI VƏ DƏNİNİN...

Cədvəl 2

Suvarmadan asılı olaraq yerli bərk buğda sortlarının məhsuldarlığı və dənda zülalın miqdarı

Sortun adı	Təcrlübənin variantı	Məhsuldarlıq, s/ha		1000 danın kütləsi, q		Dənda zülalın miqdarı, q		Hek zülal çıxımı, s/ha		Məhsul indeksi	
		2018	2019	2018	2019	2018	2019	2018	2019	2018	2019
Qırmızı buğda	I	66,2	59,6	42,6	46,1	11,2	9,94	7,41	5,93	0,30	0,28
	II	58,0	40,8	39,1	44,8	11,9	11,6	6,90	4,73	0,30	0,25
Şərq	I	58,2	50,3	49,6	53,2	9,80	9,94	5,70	5,00	0,30	0,33
	II	55,8	34,7	49,1	52,2	10,2	12,4	5,69	4,30	0,33	0,27
Qaraqılıç-2	I	67,7	56,8	41,5	50,7	11,0	8,91	7,45	5,06	0,34	0,40
	II	46,3	42,0	38,6	49,3	13,2	11,0	6,11	4,62	0,30	0,32
Vüqar	I	57,7	69,5	39,8	53,2	11,1	9,14	6,41	6,35	0,34	0,41
	II	42,2	51,3	35,1	52,5	14,3	10,4	6,04	5,34	0,36	0,35
Şirəslan-23	I	57,7	75,3	34,6	51,8	12,5	11,2	7,21	8,44	0,32	0,38
	II	32,5	40,2	34,6	44,8	13,1	11,4	4,26	4,58	0,26	0,37
Barəkatlı-95	I	65,3	76,5	43,5	57,4	11,3	10,4	7,38	7,96	0,25	0,38
	II	41,0	53,7	42,0	45,0	12,4	10,8	5,08	5,80	0,37	0,33
Əlinca-84	I	53,0	69,0	42,6	48,2	12,7	9,94	6,89	6,86	0,30	0,38
	II	49,5	52,6	40,6	47,0	13,8	10,6	6,83	5,58	0,35	0,35
Tərtər	I	58,2	54,1	44,6	58,4	12,9	10,4	7,51	5,63	0,31	0,32
	II	41,0	44,8	42,1	57,2	13,4	11,0	5,49	4,93	0,34	0,31

Qeyd: I – optimallı suvarma variantı; II – suvarılmayan variant.

Tədqiq edilən bərk buğda sortlarının dənində optimallı suvarma variantında kleykovinanın miqdarı 2018-ci ildə 20,8-28,4%, 2019-cu ildə 14,0-22,8 %, KDI göstəricisi 91,5-107,3 (c.g.) və 94,9-104,8 (c.g.), suvarılmayan variantda isə uyğun olaraq kleykovinanın miqdarı 24,8-30,8% və 15,6-27,2%, KDI göstəricisi 95,9-107,1 (c.g.) və 91,9-108,0 (c.g.) intervalında dayışmışdır (cədvəl 3).

Cədvəl 3

Suvarmadan asılı olaraq yerli bərk buğda sortlarında danın keyfiyyət göstəriciləri


Sortun adı	Təcrlübənin variantı	Sünbüldə danın sayı, ad.		Kleykovina, %		KDI, c.g.		Şüvəvarılık, %	
		2018	2019	2018	2019	2018	2019	2018	2019
Qırmızı buğda	I	45,4	45,0	1,97	2,07	24,0	21,2	102,3	96,6
	II	35,0	38,6	1,50	1,73	24,8	26,8	106,1	108,0
Şərq	I	58,2	49,6	2,91	2,64	20,8	20,8	94,8	99,1
	II	41,2	45,3	2,19	2,37	26,0	27,2	96,4	100,4
Qaraqılıç-2	I	52,4	53,6	2,25	2,72	22,0	14,8	99,0	94,9
	II	52,0	49,2	2,20	2,43	28,4	15,6	97,1	96,4
Vüqar	I	64,8	51,6	2,53	2,75	20,8	14,0	98,0	100,2
	II	35,0	50,0	1,36	2,63	30,8	21,2	107,1	102,3
Şirəslan-23	I	59,2	46,6	2,62	2,41	24,0	20,8	95,2	102,5
	II	47,2	45,1	2,08	2,06	28,4	24,0	98,2	99,5
Barəkatlı-95	I	57,0	44,6	2,74	2,87	28,4	22,8	94,5	100,1
	II	43,6	43,4	1,96	1,78	25,6	24,8	99,2	97,4
Əlinca-84	I	58,6	60,8	2,35	2,81	25,6	18,0	91,5	96,6
	II	42,6	43,6	1,46	2,05	28,8	22,0	95,9	91,9
Tərtər	I	62,2	64,8	3,28	3,79	26,0	21,2	98,1	104,8
	II	44,0	36,2	2,33	2,11	28,0	24,4	101,5	107,1

Qeyd: I – optimallı suvarma variantı; II – suvarılmayan variant.

Cədvəl 3-dən göründüyü kimi optimallı suvarma variantında bark buğda sortları arasında hər iki il üzrə kleykovinannın miqdərinin an yüksək qiyməti Barakatlı-95 (28,4 %) və Tərtər (26,0 %) sortlarında, an aşağı qiyməti isə Vüqar (14,0%), Qaraqılıçqı-2 (14,2%) sortlarında olmamışdır. Suvarılmayan variantda isə bu göstəricilər üzrə uyğun olaraq an yüksək qiymət Vüqar (30,8 %), Əlinca-84 (28,8%) sortlarında, an aşağı qiymət isə Qaraqılıçqı-2 (15,6%) və Vüqar (21,2 %) sortlarında olmamışdır.

Hər iki idə sünbüldə dənin sayı optimal suvarma variantunda 64,8-45,0 ad., kütlesi isə 3,79-1,97 q. intervalında dayışmışdır.

Hər iki tədqiqat ilində variantlar üzrə keyfiyyət göstəricilərinin dayışmasına nəzər salıddıq, aydın olur ki, ümumiylük bütün sortlar üzrə optimal suvarma variantunda zülalın kleykovinannın va şüşəvarılıyının miqdən azalmış, suvarılmayan variantda isə bu göstəricilərin miqdəri artmışdır (şəkil).



Şəkil. Suvarmadan asılı olaraq yerli bark buğda sortlarında dənin keyfiyyət göstəriciləri (2018-2019-cu illər).
I – optimal suvarma variantı, II – suvarılmayan variant.

Həmçinin KDI-nin suvarılmayan variantdakı qiymətləri, optimal suvarma variantdakı qiymətlərindən daha aşağıdır, yəni keyfiyyətlidir. Tədqiq olunan bark buğda sortlarının dənində optimal suvarma variantında şüşəvarılık 24,0-98,0%, suvarılmayan variantda isə 26,0-100,0% intervalında dayışmışdır.

Yerli bark buğda sortlarının məhsuldarlığı və məhsulun bəzi struktur elementləri ilə dənin keyfiyyət göstəriciləri arasında korrelativ əlaqələr də tədqiq edilmişdir (cədvəl 4). Cədvəldən göründüyü kimi 2018-ci idə apaların tədqiqatlar nöticəsində məlum olmuşdur ki, bark buğda sortlarında dənin məhsuldarlığı ilə dəndə zülalın miqdarı ($r=0,663$), kleykovinannın miqdarı ($r=0,594$) və dənin şüşəvarılıyi arasında ($r=-0,541$) təs, hektardan zülal çıxımı ($r=0,829$) arasında etibarlı düz mütənasib asılılıq, həmçinin dəndə zülalın miqdarı ilə kleykovinannın miqdarı ($r=0,758$) və dənin şüşəvarılıyi arasında ($r=0,861$) etibarlı düz mütənasib asılılıq mövcuddur.

Suvarmadan asılı olaraq yerli bark buğda sortlarının məhsuldarlığı və struktur elementləri ilə dənin keyfiyyət göstəricilərinin korrelasiya əmsalları (Abşeron, 2018)

	Məhsuldarlıq, q/m ²	1000 dənin kütlesi, q	Zülal, %	Zülal çıxımı, %/ha	Kleykovina, %	KDI, c.g.	Şüşəvarılık, %	Sünbüldə dənin sayı, ad
Məhsuldarlıq, q/m ²	1							
1000 dənin kütlesi, q	0,425	1						
Zülal, %	-0,663**	-0,667**	1					
Zülal çıxımı, %/ha	0,829**	0,086	-0,137	1				
Kleykovina, %	-0,594*	-0,363	0,758**	-0,242	1			
KDI, c.g.	-0,175	-0,356	0,268	-0,084	0,208	1		
Şüşəvarılık, %	-0,541*	-0,541*	0,861**	-0,082	0,752**	0,008	1	
Sünbüldə dənin sayı, ad	0,389	0,179	-0,299	0,326	-0,504*	-0,691**	-0,049	1
Sünbüldə dənin kütlesi, q	0,362	0,436	-0,403	0,206	-0,422	-0,579*	-0,095	0,856**

Qeyd. * va ** - 0,05 və 0,01 cəhətməliqliq səviyyəsində etibarlı korrelasiya əmsalları.

Suvarmadan asılı olaraq yerli bark buğda sortlarının məhsuldarlığı və bəzi struktur elementləri ilə dənin keyfiyyət göstəricilərinin korrelasiya əmsalları (Abşeron, 2019)

	Məhsuldarlıq, q/m ²	1000 dənin kütlesi, q	Zülal, %	Zülal çıxımı, %/ha	Kleykovina, %	KDI, c.g.	Şüşəvarılık, %	Sünbüldə dənin sayı, ad
Məhsuldarlıq, q/m ²	1							
1000 dənin kütlesi, q	0,264	1						
Zülal, %	-0,566*	-0,167	1					
Zülal çıxımı, %/ha	0,940**	0,239	-0,259	1				
Kleykovina, %	-0,449	-0,133	0,780**	-0,205	1			
KDI, c.g.	-0,172	0,401	0,387	-0,044	0,442	1		
Şüşəvarılık, %	-0,385	0,062	0,647**	-0,164	0,755**	0,585*	1	
Sünbüldə dənin sayı, ad	0,320	0,272	-0,488	0,171	-0,573*	-0,202	-0,240	1
Sünbüldə dənin kütlesi, q	0,377	0,721**	-0,421	0,265	-0,454	0,073	-0,145	0,843**

Qeyd. * va ** - 0,05 və 0,01 cəhətməliqliq səviyyəsində etibarlı korrelasiya əmsalları.

Bir sünbüldəki dənlərin kütlesi ilə 1000 dənin kütlesi arasında düz mütənasib ($r=0,436$) asılılıq vardır. Həmçinin optimal suvarma variantı və suvarılmayan variantda bark buğda sortlarında zülalın miqdarı ilə bir sünbüldəki dənlərin sayı ($r=-0,299$), kütlesi ($r=-0,403$) və eləcə da 1000 dənin kütlesi arasında ($r=-0,667$) təs mütənasib asılılıq mövcuddur.

Bu onuna izah olunur ki, optimallı suvarma variantında yaxşı inkişaf edən buğda dənlərinə karbohidratların axını zülalı maddələrə nisbətən daha sürətli getdiyinə görə optimal suvarma rejimində bir sünbüldəki dənlərin sayı, kütlesi və 1000 dənin kütlesi artır və zülalın miqdarı isə azalır. Suvarılmayan variantda isə karbohidratların gövdədən və yarpaqlardan dənə axınının

zaifləməsi, zülfəli maddərin axınının issa sürətlənməsi hesabına bir sünbüldəki dənlərin say, kütlesi və 1000 dənin kütlesi azalır, zülfəlin miqdarı issa artır. Bu nəticələr digər elmi araşdırılmalarda da öz əksini tapmışdır [14]. Cədvəl 5-də göründüyü kimi 2019-cu ildə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bark buğda sortlarında dənin məhsuldarlığı ilə dəndə zülfəlin miqdarı ($r=0,566$), kleykovinanın miqdarı $r=-0,499$ və dənin şüşəvarılığı arasında $r=-0,385$ təs, hektardan zülfələrin çıxımı $r=0,940$ arasında etibarlı düz mütənasib, həmçinin dəndə zülfəlin miqdarı ilə kleykovinanın miqdarı $r=0,780$ və dənin şüşəvarılığı arasında $r=0,647$ etibarlı düz mütənasib asılılıq mövcuddur.

Bir sünbüldəki dənlərin kütlesi ilə 1000 dənin kütlesi arasında etibarlı düz mütənasib $r=0,721$ asılılıq vardır. Həmçinin optimal suvarma variantı və suvarılmayan variantda bark buğda sortlarında zülfəlin miqdarı bir sünbüldəki dənlərin sayı $r=-0,299$, kütlesi $r=-0,403$ və eləcə də 1000 dənin kütlesi arasında $r=-0,667$ təs, mütənasib asılılıq mövcuddur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bark buğda sortlarında, bir sünbüldəki dənlərin kütlesi ilə 1000 dənin kütlesi arasında etibarlı düz mütənasib $r=0,721$ asılılıq vardır. Dəniş şüşəvarılığı ilə kleykovinanın deformasiya indeksi arasında $r=0,585$, sünbüldə dənin kütlesi ilə sünbüldə dənin sayı arasında $r=0,843$ düz mütənasib asılılıq mövcuddur. Həmçinin optimal suvarma variantı və suvarılmayan variantda bark buğda sortlarında zülfəlin miqdarı bir sünbüldəki dənlərin sayı $r=-0,488$, kütlesi $r=-0,421$ və eləcə də 1000 dənin kütlesi ilə tars mütənasibdir.

Aparılmış tədqiqatın nəticələri ilə amilinini bark buğda sortlarının məhsuldarlığı və dəninin keyfiyyəti göstəricilərinə təsir çəhatdən 2018-ci vegetasiya ilinin daha alverişli olduğunu deməyə asas verir. Xüsusiylə qeyd etmək lazımdır ki, har iki ilin göstəricisindən görə bark buğda sortlarının dənində zülfəlin miqdarda görə qaraqlıq variantında Qırmızı buğda sortu yüksək tolerantlıq göstərmişdir (11,9 və 11,6%). 2018-ci ilin nəticələrini nəzərə alaraq Qaraqlıçıq-2, Vüqar Şıraslan-23, Əlinca-84 və Tərtər sortlarından qaraqlıq bölgələr üçün məqsədyönlü seleksiya yolu ilə yüksəkkeyfiyyətli bark buğdaların yaradılmasına geniş istifadə etmək olar.

NƏTİCƏ

1. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, optimal suvarma variantında suvarılmayan variantda bark buğda nümunələrinə məhsuldarlıq 2018-ci vegetasiya ili üzrə 20,5-9,70 s/ha və müvafiq olaraq 2019-cu il üzrə issa 15,6-22,8 s/ha yüksək olmuşdur.

2. Bark buğda sortlarının dənində optimal suvarma variantında zülfəlin miqdarı 2018-ci il üzrə 9,8-12,9%, 2019-cu il üzrə 8,9-11,2%, suvarılmayan variantda issa uyğun olaraq 10,2-14,3% və 10,4-12,4% intervalında dəyişmişdir.

3. Bark buğda sortlarında 2018-ci ilin suvarma variantında zülfəlin miqdarı suvarılmayan

varianta nisbatan 0,90%, 2019-cu ildə issa uyğun olaraq 1,30% az olmuşdur.

4. Bərk buğda sortlarında optimallı suvarma variantında hər iki il üçün hektardan zülfələrin çıxımı (5,35-7,98 s/ha), suvarılmayan variantda nisbatan (iss 4,26-6,35 s/ha) yüksək olunmuşdur.

5. Tədqiqat nəticəsində Qaraqlıçıq-2, Vüqar, Şıraslan-23, Əlinca-84 və Tərtər sortlarının qaraqlıq bölgələr üçün məqsədyönlü seleksiya yolu ilə yüksəkkeyfiyyətli bark buğdaların yaradılmasında geniş istifadəsinin məqsədəyə uyğunluq müəyyən edilmişdir.

ƏDƏBİYYAT

1. Əliyev C.Ə. Ideal buğda bitkisi. // "Kənd təsərrüfatı elmləri xəbərləri" jurnalı, 1982, №5, s.13-19.
2. Musayev Ə.C., Hüseyinov H.S., Məmmədov Z.A. Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinə dair tarla tacirliklərin metodikası. – Bakı: "Müəllim" nəşriyyatı, 2008. – 88 s.
3. Axtrarova T.C. Formirovaniye urozhajnosti i pokazatelej kachestva zerna rannestepnymi sortami jadowoy pshenicy v usloviyah Severnogo Zauryal'ya. – Tyumen: Izd-vo TGCXA, 2008. – 138 c.
4. Belkina R.I. Sorts kak faktor povysheniya kachestva zerna v usloviyah resursosberzheniya. // Cibirof. vestn. s.-x. Nauki, 2012, № 2, s. 102-104.
5. Belkina R.I., Kucherov D.I. Tekhnologicheskie svoistva zerna rannestepnykh i srednestepnykh sortov jadowoy pshenicy v usloviyah Severnogo Zauryal'ya. // Vestn. TGCXA, 2009, № 3(10), c.10-15.
6. Volkova N.A. Kachество сортов озимой пшеницы в условиях Северного Заураля. // Инновационное развитие АПК Северного Заураля. Тюмень, 2013, 14–18.
7. Guseynov S.I. Zasuykoostchivnye i vysokokachestvennye obrazcy pshenicy. // Azərbaycan Aqrar Elmi jurnalı. 2009. №1-2, s. 58-59.
8. Ivanenko A.C. Vliyanie temperatury vozduha i kolichestva osadkov v period naivila zerna jadowoy pshenicy na processy nakotjeniya sryoy klejkoivnosti i formirovaniya ee kachestva. // Biologiya, agronetika, selektsiya i sementovodstvo polyelovih kultur v Zapadnoi Sibiri. Omsk, 1978, c.72-75.
9. Konovakov Yu.B. Formirovaniye produktivnosti kolosa jadowoy pshenicy i yachmeni. – M.: Kolos, 1981. – 175 c.
10. Kucherov D.I., Belkina R.I. Kompleksnaya otsenka sortov pshenicy po kachestvu zerna. // Vestn. TGCXA, 2009, №1(8), c. 19-23.
11. Metodicheskie ukazaniya po otsenke kachestva zernovih i maslichnyih kultur. – Moscow, 1986. – 23 c.
12. Movsunov Z.R. Nauchnye osnovy effektivnosti elementov pitanija rastenij i ik balans v sisteme cheredovaniya kultur. – Baku: Elm, 2006. – 244 c.
13. Pleshkov B.P. Praktiku po biokhimii rastenij. – M.: Kolos, 1976. – 256 c.
14. Stryelnikova M.M. Povyshenie kachestva zerna pshenicy. – Kiev: Urozhaj, 1971. – 179 c.
15. Urazaliyev P.A., Ašírpbaeva C.A., Abugaliyeva A.I. Ozimaya tverdzaia pshenica: kachestvo zerna, urozhajnost i stabilitnost ih formirovaniya. // Kachestvo zerna pshenicy v Central'noi Azii. CIMMYT, 2003, c.79-83.
16. Gooding M.J., Davies W.P. Wheat production and utilization: systems, quality and the environment. – Wallingford: CAB International, 1997.
17. He Z.H., Yang J., Zhang Y., Quail K.J., Pena R.J. Pan bread and dry white Chinese noodle quality in Chinese winter wheats. // Euphytica. 2004, 139(3): 257-267.

18. Hristov N., Mladenov N., Djuric V., Kondic-Spika A., Marjanovic-Jeromela A., Simic D. Genotype by environment interactions in wheat quality breeding programs in southeast Europe. // Euphytica, 2010, 174(3): 315-324.
19. Law C.N. Intraspecific chromosome manipulation. // Phil.Trans. Pon. Soc., 1982, 60(2): 81-84.
20. Jing Q., Jiang D., Dai T., Cao W. Effects of genotype and environment on wheat grain quality and protein components. // The J. Applied Ecology, 2003, 14(10): 1649-1653.
21. Rhammabi Y., Villegas D., Royo C., Martos-Núñez V., Del Moral L.G. Durum wheat quality in Mediterranean environments: II. Influence of climatic variables and relationships between quality parameters. // Field Crops Res., 2003, 80(2): 133-140.
22. Shi S.B., Ma L., Shi Q.H., Liu X., Chen I.M., Liu J.X., Wang Z.L. Effect of nitrogen application timing on protein constitutes and its dynamic change in wheat grain. // Plant Nutr. Fert. Sci., 2005, 11: 456-460.
23. Wang C.Y., Ouyang G., Ma D.Y., Guo T.C., Zhu Y.J., Cui J.M., et al. Effects of sowing date on quality traits and starch pasting properties in different genotypes of wheat cultivars. // Acta Agric. Boreali-Sin., 2005, 20: 49-52.
24. Wang H., Li Z., Ma Y., Zhao C., Liu Z., Ning T., Jiao N. Study on differences in quality traits of the high-quality wheat in different soil types. // Chinese Agric. Sci. Bull., 2005, 21(7): 143-144.
25. Zhao L., Zhang K.P., Liu B., Deng Z.Y., Qu H.L., Tian J.C. A comparison of grain protein content QTLs and flour protein content QTLs across environments in cultivated wheat. // Euphytica, 2010, 174(3): 325-335.

**СРАВНИТЕЛЬНЫЕ ОСОБЕННОСТИ УРОЖАЙНОСТИ И ПОКАЗАТЕЛЕЙ КАЧЕСТВА
ЗЕРНА СОРТОВ ТВЕРДОЙ ПШЕНИЦЫ В ЗАВИСИМОСТИ ОТ ОРОШЕНИЯ**

С.И.ГУСЕЙНОВ¹, С.М.МАМЕДОВА^{1,2}

¹Научно-Исследовательский Институт Земеделия: seyfullahuseynov1955@gmail.com

²Институт Генетических Ресурсов НАНА

В статье рассматриваются результаты сравнительного исследования показателей качества зерна у местных сортов твердой пшеницы в 2018-2019 гг. в зависимости от орошения. Целью исследования являлось сравнительное изучение особенностей формирования качества зерна пшеницы выращенных в различных почвенно-климатических условиях Азербайджана и выяснение возможности использования полученных данных в селекционном процессе. Была изучена корреляция между продуктивностью, некоторыми структурными компонентами урожая и показателями качества зерна сортов. Выявлена прямая пропорциональная зависимость между содержанием белка и содержанием клейковины и стекловидности.

**SUVARMADAN ASILI OLARAQ BƏRK BUĞDA SORTLARININ MƏHSULDARLIĞI VƏ
DƏNİNİN KEYFIYYƏT GÖSTƏRİCİLƏRİNİN MÜQAYISƏLİ XÜSUSİYYƏTLƏRİ**

S.İ.HÜSEYNOV^{1*}, S.M.MƏMMƏDOVA^{1,2}

¹Ökinçilik Elmi-Tədqiqat İstututu; seyfullahuseynov1955@gmail.com

²AMEA Genetik Ehtiyatlar İstututu

Məqalədə suvarmadan asılı olaraq 2018-2019-cu illarda yerli bərk buğda sortlarının danında keyfiyyət göstəricilərinin müqayisili tədqiqinin natiqlarından bəhs edir. Tədqiqatın məqsədi Azərbaycanın müxtəlif torpaq, iqlim şəraitində yetişdirilən buğda sortlarının dan keyfiyyətinin formalması xüsusiyyətlərinin müqayisili şəkildə öyrənilməsi və bəzən baxımdan da alınan natiqların seleksiya prosesində istifadəsinin mümkünliyünün aydınlaşdırılması olmuşdur. Yerli bərk buğda sortlarının məhsuldarlığı ilə məhsulun bəzi struktur elementləri və danın keyfiyyət göstəricilər arasında korrelyasiya əlaqəsi tədqiq edilmişdir. Donda zülalın miqdarı ilə kleykovinə miqdarı və şüşəvarılık arasında dörd mütənasib asılılığın mövcudluğu müəyyən olunmuşdur.